



AZƏRBAYCAN

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

№ 195 (8511) CÜMƏ, 25 sentyabr 2020-ci il

Qəzetiñ əsası 1918-ci ildə qoyulmuşdur

www.azerbaijan-news.az

Ilham Aliyev

Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaqdır

Sentyabr 24-də BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatları keçirilib.

AZƏRTAC xəber verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ümumi debatda videoformatda çıxış edib.

Prezident İlham Əliyevin çıxışı

Cənab Sədr,
Cənab katib.
Hörmətli dövlət və hökumət başçıları.

Men BMT Baş Assambleyasının 75-ci sessiyasının sedri cənab Volkan Bozkır bu vezifəye seçilmiş münasibətlə tebrük edirəm. Qardaş Türkiyənin nümayəndəsinin bele mötəbər vezifəyə seçildiyini bizi məməmmə etdi. Sizə emtək istəyirəm ki, bu məsuliyəti və şəfəfi işinizdə Azərbaycan sizi destekləməkden ötrük səylərin eşrigmeyecev.

Dayanıqlik İnkıfət Məqsədlərinin 2030-cu il Gündəlincə esasen, "süh olmadan dayanıq inkişaf, dayanıqlik inkişaf olmadan ise süh mümkün deyil". Dayanıqlik beynəlxalq sülhün və təhlükəsizlərin temin edilməsi üçün işğala son qoyulmalıdır. Beynəlxalq hüququn norma ve principlərinə riayət olunması və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası təmin edilməlidir.

Azərbaycan ərazisinin təqribən 20 faizi 30 iləndən artırdı ki, Ermənistən işğalı altındadır. Ermənistən BMT Nizamnaməni kubud şəkildə pozaraq Azə-

baycana qarşı hərbi güclətib etmiş, Azərbaycanın Dağılıq Qarabağ və etraf yeddi rayonunu işğal etmişdir. Bir milyondan artıq azərbaycanlı qacqın və məcburi kökünlər vezifəyinə düşmənmişdir.

Ermənistən işğal etdiyi erazilərdə azərbaycanlı etəhəali qarşı etnik temizləmə həyata keçirmişdir. Bütün azərbaycanlı etəhəali işğal edilmiş erazilərdən gəvənmişdir. Ermənistən vezifəyindən sər-iştihadə edərək Azərbaycanın işğal olunmuş erazilərə erməni esili livanlıları yerləşdirməklə meşğuldür.

Qeyri-qanuni məskənlərdən 1949-cu ilin Cenevre Konvensiyası daxil olmaqla, beynəlxalq hüququn ciddi pozulmasıdır. Bu, mühərabə cinayətidir. Azərbaycanın işğal edilmiş erazilərlərə qarşı arıq hüquqi adımlar atılmışdır.

Bugünkü Ermənistən Xocalı soyqırımı tətənmişdir ki, onun nəticəsində Xocalının 106-sı qadın ve 63-ü uşaq olmaqla 613 dinc sakını qəllə yetirilmişdir. Ondan artıq ölkə Xocalı soyqırımı təminmişdir. BMT Təhlükəsizlik Şurasının 4 qətnamesi daxil olunmuş BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası təmin edilmişdir.

Qeyri-qanuni məskənlərdən 1949-cu ilin Cenevre Konvensiyası daxil olmaqla, beynəlxalq hüququn ciddi pozulmasıdır. Bu, mühərabə cinayətidir. Azərbaycanın işğal edilmiş erazilərlərə qarşı arıq hüquqi adımlar atılmışdır.

Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün erzində icra edilir. Ermənistən isə təqribən 30 ildir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri məhə qoymamadıq davam edir. İşğalçı dövlət olan Ermenistana qarşı sanksiyalar tətbiq olunmadılar.

Beynəlxalq hüquq normalarını kubud şəkildə pozan Ermənistən işğal olunmuş erazilərdə qanunsuz məskənlərdən siyaset aparıb. Azərbaycan da daxil olmaqla beynəlxalq ictimaiyyətin diqqətindən Beynəldiki parləyin fəsادlarının aradan qaldırılması nəyəndiydi bir vaxtda. Ermənistən vezifəyindən sər-iştihadə edərək Azərbaycanın işğal olunmuş erazilərə erməni esili livanlıları şirkətlərə qarşı arıq hüquqi adımlar atılmışdır.

Ermənistən işğal etdiyi erazilərdə azərbaycanlı etəhəali qarşı etnik temizləmə həyata keçirmişdir. Həmin hückum neticəsində biri uşaq olmaqla 6 dinc sakını qəllə yetirilmiş, 26 mülki vətəndən isə yaranmışdır. Azərbaycan Silahlı Qüvvələri yüksək tədbirləri həyata keçirmiş və işğal olunmuş torpaqların bir hissəsi azad etmişdir.

Bugünkü Ermənistən Xocalı soyqırımı tətənmişdir ki, onun nəticəsində Xocalının 106-sı qadın ve 63-ü uşaq olmaqla 613 dinc sakını qəllə yetirilmişdir. Ondan artıq ölkə Xocalı soyqırımı təminmişdir. BMT Təhlükəsizlik Şurasının 4 qətnamesi daxil olunmuş BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası təmin edilmişdir.

Qeyri-qanuni məskənlərdən 1949-cu ilin Cenevre Konvensiyası daxil olmaqla, beynəlxalq hüququn ciddi pozulmasıdır. Bu, mühərabə cinayətidir. Azərbaycanın işğal edilmiş erazilərlərə qarşı arıq hüquqi adımlar atılmışdır.

Ardi 2-ci səh.

Səmərəli mübarizənin real nəticələri

Azərbaycan bu sahədə öncül ölkələr sırasındadır

Dünya yeni növ koronavirusla mübarizədə növbəti bir mövsümə - payız fəsilinə qoydu. Öten ilin sonunda Çinin Uhan şəhərindən başlayaraq planetin 213 ölkəsinə yayılan COVID-19 infeksiyasişinin qarşısını almaq üçün doqquz aydır həyata keçirilən müxtəlif tədbirlərə rəğmən hələ də virusu tam lokallaşdırmaq mümkün olmadıqdan küləvi yoxlamı halları davam etməkdədir.

Təessüf ki, koronavirus pandemiyasının payız aylarında aktivləşəcəyi ilə əlaqədar proqnozlar da öz təsdiqini tapşırıb. Yay mövsümündə yoxlamaların azaldığı ölkələrdə sentyabrda yenidən yoxlaması sahəsində coxalma qeyd olur. Cənubi Qafqaz regionunda en az yoxlaması faktı Gürcüstanda müşahidə edilir. İlk dördə, bu ölkədə en çox yoxlamaların qeyde alındığı

aprel ayında koronavirusa 34 nefer tutulmuşdu. Lakin sentyabrın evvəllerindən yoxlamaların etibarlı rekord göstəricilər oldu. Ölkəde bununla əlaqədar xüsusi tədbirlər görülməyə başlandı və bəzi məhdudiyyətlər tətbiq edildi. Qardaş Türkiyədə de yoxlama sayı keskin şekilde artıraq da davam edir. Digər qonşu ölkə Rusiya isə yoxlama sayına görə dünyada 4-cü yerədər.

Ardi 7-ci səh.



Düşmən atəşkəsi pozmaqdə davam etsə də...

Sərhəd kəndlərində sakınların əli işdan soyumur

Son vaxtlar erməni hərbi birləşmələrinin Azərbaycan sərhədində atəşkəsi pozmasının sakınların narahatlılığını artırıda da, onlar bundan əncəq texribat kimi deyərləndirir və əlli-ri işden soyutmurlar. Çünki bilişlər ki, Azərbaycan Ordusuna hər bir texribatın layiqincə cavab vermək iqtidarındadır.

Ağstafanın Ermənistənə sərhədə yerləşən Kəhənqışlaq, Yadılıv və Tatlı kəndlərindən düşmən tərəfindən atəşkəsinin pozulmasına şahidi oldu. Qəflətən açılan atəş səsleri vahimə yaratısa da, kənd sakınları bundan qətiyyən narahat olmadılar.

Ardi 6-ci səh.

Ermənistənin növbəti informasiya təxribatı

Ermənistən Azərbaycana qarşı terror üzərində köklənmış siyasetindən ol çoxmir. Reallıq bundan ibarətdir ki, bu ölkədə hakimiyət döyişə də, dövlət terrorçuluq fəaliyətini davam etdirir. N.Paşinyanın hakimiyətinin tecavüzkar ritorikası, hərbi və diplomatik-siasi müstəvədli toxibatları davam etdirilmiş bunu təsdiqləyir. İşgalçi dövlətin indiki iqtidarından da əsas niyyəti sülh danışıqlarını pozmaq, status-kvonu qoruyub saxlamaqdır.

Bu durumda Yerevan manipulyasiyalarını və toxibatlarını davam etdirir. İşgal olunmuş erazilərdə beynəlxalq hüquq normalarını kubud şəkildə pozaraq qanunsuz məskənlərdən siyaseti həyata keçirir, eyni zamanda Azərbaycan Xalqına məxsus tarixi və dini abidələri məhv edir. Ermənistən işğal olunmuş erazilərdə Azərbaycan Xalqına məxsus tarixi və dini abidələri məhv edir. Ermənistən qoşunlarının temas xətti və Ermənistən-Azərbaycan sərhədi boyunca mülki əhalini

gəsən hədəf alır və toxibatlar töredil.

Azərbaycan Prezidenti vurğulayıb ki, işgalçi ölkə sonuncu toxibat aktını iyləyində Ermənistən-Azərbaycan sərhədində töredti. Azərbaycanın Tovuz rayonunun artilleriya ateşinə meruz qalması nəticəsində hərbiçilərimiz və bim mülki şəxslərimiz öldürülüb, infrastrukturada ciddi zərər daydı. Ermənistən diversiya destəsi temas xəttini keçməyə cəhd etdi. 2020-ci il avqustun 23-də həmin dəstənin başçısı Azərbaycan hərbiçiləri tərəfindən yaxalandı. O, diversiya destəsi tərəfindən azərbaycanlı hərbiçilər və mülki vətəndaşları qarşı terror aktlarının tərəfdarlığını planlaşdırıldıqını etraf etdi.

Ardi 8-ci səh.



Milli Məclis Sədr Sahibə Qafarovanın Rusiyaya səfərinin yekunlarına dair məlumat yayıb

Xəbor verdiyimiz kimi, sentyabrın 21-23-də Azərbaycan Milli Məclisinin Sədrı Sahibə Qafarovın başlıqlı etdiyi parlament nümayəndə heyəti Rusiya Federasiyasında rəsmi sefər olub. Bu, Milli Məclisin Sədr kimi Sahibə Qafarovın Rusiyaya ilk rəsmi sefəridir.

Səfərin ilk günündə Milli Məclisin nümayəndə heyəti Azərbaycanın Moskvalı qəsəfiyinə gələrək burada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin bərəfəyinə önünə əklil qoyub.

Sentyabrın 22-də Sədr Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının Sədrini Valentina Matviyenko ile görüşüb. Kifayət qədər müsbət əhəmiyyətli görüşləri və maraqlı müzakirələr əraziində keçən görüşdə xanım Matviyenko bu seferin yüksək qiymətləndirildiyini vurğulayıb. Görüşdə ikitərəflı münasibətlərin bir çox vacib aspektləri müzakirə olunub. Parlamentlərə arasında əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib.

Daha sonra görüşdə heyətin üzvlərinin iştirakı ilə davam etdirilib. Vurğulanıb ki, bu sefer Rusiya parlamenti ilə Azərbaycan Milli Məclisi arasındakı mövcud six münasibətləri davam etdirmək baxımdan hərəmtələr və çox yaxşı niyyətdir. Federasiya Şurasının Sədri Azərbaycanın Rusiya üçün strateji tərefədə olduğunu vurğulayaraq parlamentlərə eməkdaşlığın dövlətlərə arasında münasibətlərin qurulmasına vacib rol oynadığını

qeyd edib. XXI əsr əsəriyyətin beləsi olan COVID-19-la mübarizədə Azərbaycanın atlığı addımlar yüksək qiymətləndirilərək bu sahədə ölkəmizin Rusiyaya verdiyi dəstəye görə təşəkkürünü ifadə edib.

Milli Məclisin Sədri Sahibə Qafarova çıxış edərək bu seferin və keçirilecek görüşlərin iki ölkənin uğurla inkişaf edən parlamentlərə münasibətlərinə yeni impuls verəcəyinə əminlərinif ifadə edib. Bildirib ki, iki ölkə arasında hərəktəli münasibətlərin strateji tərefədəliş səviyyəsinə çatma-sında dövlət başçıları İham Əliyevin və Vladimir Putinin siyasi dialoqu və coxsayılı qarşılıqlı sefərlər mühüm rolu oynayır.

Iki ölkə arasında humanitar və mədəni sahələrdə münasibətlərə dənisan Sədr Sahibə Qafarova qeyd edib ki, bu əlaqələr hədə iftisadi və siyasi əlaqələrdən az rol oynamır. Milli Məclisin Sədr iki ölkənin humanitar və mədəni sahələrdə eməkdaşlığının inkişafına Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın böyük töhfələr verdiyini xatırladı. Bildirib ki, Prezident Vladimir Putin iki ölkə arasındaki humanitar və mədəni əlaqələrin inkişafında ki xidmətlərinə görə Mehriban Əliyevanı 2019-cu ilin noyabrında "Dostluq" ordeni ilə təltif edib.

Sentyabrın 23-də Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının payız sessiyasının açılışında çıxış edib. Qeyd edək ki, ilk defədir ki, Azərbaycan Milli Məclisinin Sədri Federal Məclisin Federasiya Şurasında çıxış edib.

Milli Məclisin Sədri çıxışında Azərbaycan-Rusiya münasibətlə-



rinin tarixi köklərindən bəhs edib, iki ölkə arasında əlaqələrin mövcud vəziyyəti haqqında məlumat verib. Qeyd olunub ki, Azərbaycan ile Rusiya arasında stabil, məhribən qonşuluq münasibətləri mövcuddur. Ölkələrimiz arasında 200-dən çox dövlətlərənə, həmçinin tərkibindən əlaqələrərə, əsənədler ən müxtəlif sahələrə, o cümlədən təcərit-iqtisadi, sosial, humanitar, hərbi-texniki və digər sahələrdə eməkdaşlığın möhkəm hüquqi bazasını teşkil edir.

Daha sonra Milli Məclisin Sədri Federasiya Şurasının yüksək tribunasından Ermenistan-Azərbaycan Dağılıq Qarabağ münaqışının tarixi bərəde məlumat verərəq qeydətən dənizlər, 1805-cü il mayın 14-də Azərbay-

canda, Gəncə şəhərinin yaxınınlığında yerləşən Kürəkçay qəsəbəsindən Qarabağ xanlığının Rusiyaya hakimiyəti altına keçməsi haqqında Kürəkçay müqaviləsi imzalanıb. Müqavilə Qarabağ xanı İbrahimxəlil xan və Rusiya imperiyasının generali Pavel Sisianov tərəfindən imzalanıb. Sonralar 1813-cü il Güüstən və 1828-ci il Türkmençay müqavilələri əsasında Azərbaycanın digər əraziyərərə də Rusiya imperiyasının tərkibinə keçdi. Rusiya imperiyası süqut uşaqından sonra 1918-ci ilde Azərbaycanda Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı və 2 il mövcud oldu. 1920-ci ilde isə məlumat olundu ki, Azərbaycanda sovet hakimiyəti quruldu. Bir il sonra ise - 1921-ci ilde Bolşevik partiyasının Qafqaz bürosu Dağ-

ıq Qarabağın Azərbaycanın tərkibində saxlanılması haqqında qərar qəbul edib. Bezi saxtakar erməni mənbələrinin əsasız olaraq iddia etdiyi kimi "təhlil veriləməsi" deyil, "saxlanılmışlıq" haqqında. 1923-cü ilde Azərbaycan Sovet Sosialist Respublikası Azərbaycanın tərkibində Dağılıq Qarabağ Muxtar Vilayətinin yaradılması barədə qərar qəbul edib. Burada həyat səviyyəsi ölkənin digər regionlarından daha yüksəkdir. Burada heç vaxt heç kəs milli və dini mənsubiyətinə görə siyasi mənsubiyətindən qərəbənən.

Milli Məclisin Sədri təessüfle qeyd edib ki, Ermenistan Dağılıq Qarabağın ələ keçirilməsi cəhdərləndən heç vaxt elə əcməkmiş. XX əsrin 80-ci illərindən bərə, bir dənbaş verdi. Həmin vaxt əsrlər boyunca öz tarixi torpaqlarında yaşımış olan yuxarı minlərlə azərbaycanlı Ermenistandan qovuldu, 700 min etnik azərbaycanlı işsə Dağılıq Qarabağ və ətraf 7 rayonda öz daimi yaşayış yerindən dərəngin salındı. Ətnik təmizləmə nəticəsində dinc əhalisi coxsayılı qurbənərərə verdi və işgal edilmiş əraziyərərə dənizlərə münasibətlərə baxınca, həmçinin heç vaxt imkan vermeyeceyini vəziyyətini dayanırdı.

Ən yüksək səviyyədə - BMT çərçivəsində 1993-cü ilde Təhərəkəsizlik Şurasının Ermenistan silahlı birləşmələrinin Azərbaycanın işgali əraziyərərə dənizlərənə, 1977-ci ilde "Aleksandri" bağına gelərərə burada "Name-lum əsər" məzarının önününe əklil qoyulmayı.

Milli Məclisin nümayəndə he-yeti növbəti görüşünü sentyabrın 23-də Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrovla keçirib. S.Lavrov Azərbaycan nümayəndə heyetinə Dağılıq Qarabağ münaqışının əlaqələrərə dənizlərənə, Madrid principi tərəfindən həmin qətnamələrə baxınca, həmçinin heç vaxt imkan vermeyeceyini vəziyyətini dayanırdı.

Sahibə Qafarova, Ermenistanda, Rusiya tərəfinin ATƏT-in Minsk qrupunun həmsədri kimi mövqeyini bir dənbaş təqribən deyib ki, Rusiya münaqışının sülh yolu ilə dənisişlərə vəsiyyətə həllini destekleyir. O, ölkəsinin evvəllər alde olunmuş razılaşmalar esasında qarşılıqlı məqəbul həll yolu ilə dənisişlərə vəsiyyətə davam etdirilə bilidir. Sergey Lavrov ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə tərəfiər arasında dənisişlərənə təzliklərə baxınca, həmçinin Rusiyani Azərbaycanın ərazi bütövlüyünü desteklediyini bir dənbaş təqribən deyib.

Görüşdə deputatlarla nazir arasında hərtərəflə təkər məbadiləsi aparılıb.

Nümayənde heyeti dənbaş sonra Rusiya Federasiyası Federal Məclisin Dövlət Dumasının Sədr Vyaçeslav Volodinlə görüşüb. V.Volodin de iki ölkə arasında qarşılıqlı əsərlərinin əhəmiyyətindən dənisişlərənə əməkdaşlığı və parlamentlərimiz əsasında münasibətlərin yüksək səviyyədə olmaşılmasını qeyd edib. O, hemçinin Rusiyani Azərbaycanın ərazi bütövlüyünü desteklediyini bir dənbaş təqribən deyib.

Parlamentin Sədrı bildirib ki, Azərbaycan münaqışının dənisişlərənə sülh yolu ilə həllini tərafadardır. O, münaqışının ərazi bütövlüyünün əsasında həll olunmasının vəziyyətini qeyd edərək Azərbaycan xalqının tarixi torpaqlarında ikiinci bir erməni dövlətinin yaradılması barədə heç vaxt imkan vermeyeceyini vəziyyətini dayanırdı.

Parlament nümayəndə he-yeti həmin işgali əraziyərə dənisişlərənə, Moskva şəhərinin "Aleksandri" bağına gelərərə burada "Name-lum əsər" məzarının önününe əklil qoyulmayı.

Bununla da Azərbaycan Milli Məclisinin Sədrı Sahibə Qafarova Vyaçeslav Volodini Azərbaycana əsərə devət edib.

Gürcüstan Prezidenti Azərbaycanın Xarici İşlər nazirini qəbul edib

Sentyabrın 24-də Gürcüstan Prezidenti Salome Zurabishvili Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovu qəbul edib.

Xarici İşlər Nazirininifin Mətbuat xidməti idarəsindən AZERTAC-a bildirilər ki, görüsə Gürcüstan Prezidenti Salome Zurabishvili Ceyhun Bayramovu Xarici İşlər naziri vəzifəsinə təyin olunması münasibətlərə təbrik edib və ona semimi arzularını çatdırıb. Həmçinin nazirin fealiyyəti dövründə iki ölkə arasında münasibətlərinin dənisişlərənən məhəkənləndirilərəməsini istiqamətində addımlar atılacağının ümidivar olduğunu qeyd edib.

Prezident Salome Zurabishvili semimi salamlarının Azərbaycan Respublikasının Prezidentine çatdırılmasına xahiş edib.

Nazir Ceyhun Bayramov Azərbaycan Respublikasının Prezidentinin salamlarını Gürcüstan Prezidentinin dəqiqətine çatdırıb.

Xarici İşlər naziri əsəri çərçivəsində iki ölkə arasında yüksək səviyyəli eməkdaşlığı təsdiq etdi.



daşlıq münasibətləri üzrə olunduqca faydalı müzakirələrin aparıldığı qeyd edib. İki ölkə arasında hər üç - siyasi, iqtisadi və humanitar istiqamətlərdə münasibətlərin inkişaf etdirilməsinə eyni səviyyədə əhəmiyyət verildiyi qeyd olunub.

Tərəflər bögədə mövcud olan həll edilməmiş və regional təhlükəsizliyə ciddi təhdid yaranan münasibətləri vurğulayıb. Həmçinin tərəflərənən işgalçılıq siyaseti və onun ağır neticələrinə dəqiqətən yənəldərək, Ermenistan rəhbərliyinin son təxribatı fəaliyyəti barədə Gürcüstan Prezidentinə məlumat verib.

Münasibətinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vəziyyəti vəziyyətini dayanırdı.

yət sahələrində eməkdaşlıq məsələləri müzakirə edilib. Gürcüstan Prezidenti bölgədə sülhün və sabitliyin təmin olunmasının vəziyyətini vurğulayıb.

Nazir Ceyhun Bayramov öz növbəsində Ermenistan silahlı birləşmələrinin tərkibindən əlaqələrinin əməkdaşlığı təmizləməsi və eməkdaşlığın mövcud olduğunu vurğulayıb.

Görüşün sonunda Prezident Salome Zurabishvili Azərbaycan Respublikasının Prezidentini və Birinci vitse-prezidentini Gürcüstanın səfərə devət edib.

Sohbet zamanı hər iki ölkənin tərkibindən əlaqələrinin əməkdaşlığı təmizləməsi və onun ağır neticələrinə dəqiqətən yənəldərək, Ermenistan rəhbərliyinin son təxribatı fəaliyyəti barədə Gürcüstan Prezidentinə məlumat verib.

Münasibətinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vəziyyəti vəziyyətini dayanırdı.

Görüşdə mövcud pandemiya əraziyərərə dənisişlərənən təmizləməsi və eməkdaşlığı təmizləməsi və eməkdaşlığın yüksək səviyyədə olundu. Bu xüsusda iki ölkə arasında yüksək əlaqələrdən əməkdaşlığın mövcud olduğunu vurğulayıb.

Görüşün sonunda Prezident Salome Zurabishvili Azərbaycan Respublikasının Prezidentini və Birinci vitse-prezidentini Gürcüstanın səfərə devət edib.

Sohbet zamanı həmçinin maraqlı məzakirələrinin əməkdaşlığı təmizləməsi və eməkdaşlığın mövcud olduğunu vurğulayıb.

Sohbet zamanı hər iki ölkənin tərkibindən əlaqələrinin əməkdaşlığı təmizləməsi və onun ağır neticələrinə dəqiqətən yənəldərək, Ermenistan rəhbərliyinin son təxribatı fəaliyyəti barədə Gürcüstan Prezidentinə məlumat verib.

Nazir Ceyhun Bayramov öz növbəsində Ermenistan silahlı birləşmələrinin tərkibindən əlaqələrinin əməkdaşlığı təmizləməsi və eməkdaşlığın mövcud olduğunu vurğulayıb.

Görüşdə həmçinin maraqlı məzakirələrinin əməkdaşlığı təmizləməsi və eməkdaşlığın mövcud olduğunu vurğulayıb.

Görüşdə həmçinin maraqlı məzakirələrinin əməkdaşlığı təmizləməsi və eməkdaşlığın mövcud olduğunu vurğulayıb.

Görüşdə həmçinin maraqlı məzakirələrinin əməkdaşlığı təmizləməsi və eməkdaşlığın mövcud olduğunu vurğulayıb.

Görüşdə həmçinin maraqlı məzakirələrinin əməkdaşlığı təmizləməsi və eməkdaşlığın mövcud olduğunu vurğulayıb.

Görüşdə həmçinin maraqlı məzakirələrinin əməkdaşlığı təmizləməsi və eməkdaşlığın mövcud olduğunu vurğulayıb.

Görüşdə həmçinin maraqlı məzakirələrinin əməkdaşlığı təmizləməsi və eməkdaşlığın mövcud olduğunu vurğulayıb.

Görüşdə həmçinin maraqlı məzakirələrinin əməkdaşlığı təmizləməsi və eməkdaşlığın mövcud olduğunu vurğulayıb.

Görüşdə həmçinin maraqlı məzakirələrinin əməkdaşlığı təmizləməsi və eməkdaşlığın mövcud olduğunu vurğulayıb.

Görüşdə həmçinin maraqlı məzakirələrinin əməkdaşlığı təmizləməsi və eməkdaşlığın mövcud olduğunu vurğulayıb.



Hikmət HACIYEV: "Ermənistan kimi bir dövlətin beynəlxalq hüquqdan danışmağa mənəvi haqqı yoxdur"

Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyaset məsələsi şöbəsinin müdürü Hikmət Hacıyev son günlər Şərqi Aralıq regionundan mövcud olan vəziyyətlə bağlı Türkiyə və Yunanistan arasında aparılan danışqlara dair APA-ya müsahibə verib. AZƏRTAC müsahibəni təqdim edir.



- Son günlərdə Şərqi Aralıq regionunda mövcud olan vəziyyətlərə əlaqədar Türkiyə və Yunanistan arasında aparılan danışqları necə qiymətləndirirsiniz?

- Azərbaycan Respublikası ölkələr arasında qarşılıqlı su-rettələr faydalı əməkdaşlığı, sabitliyi və təhlükəsizliyə əsaslanan münasibətlərin tərəfdarlarıdır. Hazırda Şərqi Aralıq regionunda mövcud olan vəziyyət narahatlı doğurmaya bilməz. Xüsusən koronavirus pandemiyasına qarşı global mübarizənin getdiyi bir dövrdə danışqlara üstünlük verilmesi vaxtidır. Bu vaxtından, biz qardaş Türkiye ilə Yunanistan arasında NATO vəsaitləri aparılan danışqları müsbət qiymətləndiririk. Həmçinin hesab edirik ki, tərəflər arasında hər bir on şərt olmadan qurulacaq dialoq və aparılacaq birləşmələr gərginliyin azaldılmasına və müvafiq həll yollarının tapılmasına imkan verəcək. Azərbaycan zərur olduğu halda bu məsələdə öz töhfəsini verməye hazırlıq.

Aralıq denizini tərk edən Göygölə olağan Sevan gölü ilə qarışış salan Ermenistanın məsələyə katalizator rolunda müdaixə cəhdəli iştir, sadəcə, güősür doğurur. Həmçiki adətən uyğun olaraq Ermenistan ona aid olmayan mövzularda qarışmağa çalışır. Beynəlxalq hüquq və BMT Nizamnaməsinin köbüd səhkiəti pozarla Azərbaycanqa qarşı təcavüz törətmis Ermenistan kimi bir dövlətin beynəlxalq hüquqdan danışmağa mənəvi haqqı yoxdur.

"Dənizdən dənizə böyük Ermenistan" yaratmaq xülyası ilə yaşayış Ermenistanın dənizə çıxışı olmayan ölkə olduğunu nəhayət, anlaşması yaxşı olardı. Aralıq denizi fantaziyaları ile yaşamaqdansın, dənizə çıxışı olmayan ölkə kimi Ermenistan Azərbaycanqa qarşı işğalçılıq siyasetinə son qoyduğunu hədə regional kommunikasiya və naqliyyat imkanlarından da faydalana biləcəyini dərk etməlidir.

İqtisadiyyat naziri "Daşkəsən" dəmir filizi və "Çovdar" qızıl yataqlarına baxış keçirib



Prezident İlham Əliyevin 2020-ci il 1 sentyabr tarixli şərəncamına əsasən, metallurgiya kompleksindən sahələşdirilmə və inkişaf tədbirlərinin heyata keçirilməsi məqsədilə ərazisindən elvan metal filizi yataqları ilə barəber, demir filizi yataqlarının yekunu olaraq yatağın geoloji modelərlər tərəflər mövcud resurs və ehtiyatları beynəlxalq "JORC" standartlarına uyğun yemişləndiriləcək. Proqram çərçivəsindən keşfiyyat işlərinin 2021-ci ilin birinci yarısında, əsardırma və ilkin qiymətləndirilmə və sahənin inkişafı ilə bağlı tədbirlərin heyata keçirilməsi "AzerGold" Qapalı Şəhmdar Cəmiyyətindən (QSC) hevələtilib.

İqtisadiyyat Nazirliyinin Metbut xidmetindən AZƏRTAC-ə bildirilib ki, dövlət başçısının müvafiq şərəncamının icrası veziyəti ilə tanış olmadı, məqsədilə nazir Mikail Cabbarov Daşkəsən rayonundan "Daşkəsən" demir filizi və "Çovdar" qızıl yataqlarında olub. Əvvəlcə "Daşkəsən" demir filizi yatağına və filizləşdirilmə sahəsinə baxış keçirilib.

"AzerGold" QSC idarə heyətinin sədri Zakir İbrahimov yatağın yeniden istismara verilmesi üçün ilkin qiymətləndirilmə senədinin hazırlanması çərçivəsində aparılacaq geofizi-

zi tədqiqatlar və geoloji keşfiyyat işləri barədə ətraflı məlumat verib. Qeyd edilib ki, geoloji keşfiyyat işlərinin yekunu olaraq yatağın geoloji modelərlər tərəflər mövcud resurs və ehtiyatları beynəlxalq "JORC" standartlarına uyğun yemişləndiriləcək. Proqram çərçivəsindən keşfiyyat işlərinin 2021-ci ilin birinci yarısında, əsardırma və ilkin qiymətləndirilmə və sahənin inkişafı ilə bağlı tədbirlərin heyata keçirilməsi "AzerGold" Qapalı Şəhmdar Cəmiyyətindən (QSC) hevələtilib.

İqtisadiyyat naziri M.Cabbarov "Daşkəsən" yatağının yerini xammalaşdırma, idvalı avəzleyəcək, eləcə də ixrac potensialı olan polad məhsulların iştəhsali üçün böyük perspektif və etdiyi vurğulayıb.

Nazir yatağın yeniden istismarının ölkənin qərb bölgəsinin sosial-iqtisadi inkişafına müsbət təsir etməklə yanaşı, dağ-məden sonayesinin, eləcə də metallurgiyalının qeyri-neft sektorundakı mövqeyinin güclənməsinə səbəb olacaqını bildirib. O, demir filizi yatağında işlərin en müasir standartlar və qabaqcıl beynəlxalq texnologiyalar tətbiq edilmək qurulmasının vacibliyini qeyd

edib. Yatağın yeniden istismarının yeni iş yerlərinin açılması baxımdan əhəmiyyətini vurğulayan nazir prosesin insan kapitalının inkişafına daxili töhfə verəcəyini diqqət çatdırıb.

Sonra sahəde yerləşən filizləşdirme kombinatına baxış keçirilib. Nazir uzun müddətli ki, istifadəsiz qalan müsəssənin mövcud veziyəti ilə tanış olub, görürəcək işlərə bağlı təşşir və tövsiyələrini çatdırıb. Bildirilib ki, görülməmiş işlər həm rayon, həm de ümumiyyət qeyri-neft sektorunun inkişafı baxımdan müümənliyətə malikdir.

İqtisadiyyat naziri M.Cabbarov "Daşkəsən" yatağının yerini xammalaşdırma, idvalı avəzleyəcək, eləcə də ixrac potensialı olan polad məhsulların iştəhsali üçün böyük perspektif və etdiyi vurğulayıb. Nazir yatağın yeniden istismarının ölkənin qərb bölgəsinin sosial-iqtisadi inkişafına müsbət təsir etməklə yanaşı, dağ-məden sonayesinin, eləcə də metallurgiyalının qeyri-neft sektorundakı mövqeyinin güclənməsinə səbəb olacaqını bildirib. O, demir filizi yatağında işlərin en müasir standartlar və qabaqcıl beynəlxalq texnologiyalar tətbiq edilmək qurulmasının vacibliyini qeyd

edib. Yatağın yeniden istismarının yeni iş yerlərinin açılması baxımdan əhəmiyyətini vurğulayan nazir prosesin insan kapitalının inkişafına daxili töhfə verəcəyini diqqət çatdırıb.

Sonra sahəde yerləşən filizləşdirme kombinatına baxış keçirilib. Nazir uzun müddətli ki, istifadəsiz qalan müsəssənin mövcud veziyəti ilə tanış olub, görürəcək işlərə bağlı təşşir və tövsiyələrini çatdırıb. Bildirilib ki, görülməmiş işlər həm rayon, həm de ümumiyyət qeyri-neft sektorunun inkişafı baxımdan müümənliyətə malikdir.

İqtisadiyyat naziri M.Cabbarov "Daşkəsən" yatağının yerini xammalaşdırma, idvalı avəzleyəcək, eləcə də ixrac potensialı olan polad məhsulların iştəhsali üçün böyük perspektif və etdiyi vurğulayıb. Nazir yatağın yeniden istismarının ölkənin qərb bölgəsinin sosial-iqtisadi inkişafına müsbət təsir etməklə yanaşı, dağ-məden sonayesinin, eləcə də metallurgiyalının qeyri-neft sektorundakı mövqeyinin güclənməsinə səbəb olacaqını bildirib. O, demir filizi yatağında işlərin en müasir standartlar və qabaqcıl beynəlxalq texnologiyalar tətbiq edilmək qurulmasının vacibliyini qeyd

edib. Yatağın yeniden istismarının yeni iş yerlərinin açılması baxımdan əhəmiyyətini vurğulayan nazir prosesin insan kapitalının inkişafına daxili töhfə verəcəyini diqqət çatdırıb.

ri, eləcə də ətraf mühitin mühafizəsi və korporativ sosial məsuliyyət siyaseti çərçivəsində icra olunan layihələrə bağlı təqdimatlar edilib.

İqtisadiyyat naziri, həmçinin mədan ərazisində sūxurların partladılması, metal tökümü və xəlitlərin hazırlanması prosesi ilə eyni təşəvvüs

edilib. Sonda "Çovdar" yatağının yaxınlığında yerləşen və həzirdə istismarın başlangıcı olacaq "Ağyoxu" qızıl yatağı ümumi baxışının nohuzlarından müsahibə olunub, bu istiqamətədən qızıl yatağının yaxınlığında hazırlanmış "Çovdar" medənindən hasil edilmiş 202 min unsiyatdan çox qızıl, 350 min unsiyatdan artıq gümüşün icracı nəticəsində ölkə İqtisadiyyatın 493 milyon manatadək vəsatit cəll olub.

Bu vəsatitin 36,7 milyon manatı vergi və sosial köçürümlər şəklinde dövlət bütçəsinə ədənilib. Bildirilib ki, 2016-2019-cu illər ərzində səməli fealiyyət nəticəsində 35 milyon manat həcmində bölgəsindən təbəqələr və inkişaf perspektivləri ilə bağlı fikir məbadiləsi aparılıb. Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əliəd Abiyev görülen işlərin ister rayonun, isterse de ümumiyyət qərb bölgəsinin sosial-iqtisadi inkişafına müsbət təsir etməklə yanaşı, dağ-məden sonayesinin, eləcə də metallurgiyalının qeyri-neft sektorundakı mövqeyinin güclənməsinə səbəb olacaqını bildirib. O, demir filizi yatağında işlərin en müasir standartlar və qabaqcıl beynəlxalq texnologiyalar tətbiq edilmək qurulmasının vacibliyini qeyd

edib. İqtisadiyyat naziri M.Cabbarov "Daşkəsən" yatağının yerini xammalaşdırma, idvalı avəzleyəcək, eləcə də ixrac potensialı olan polad məhsulların iştəhsali üçün böyük perspektif və etdiyi vurğulayıb. Nazir yatağın yeniden istismarının ölkənin qərb bölgəsinin sosial-iqtisadi inkişafına müsbət təsir etməklə yanaşı, dağ-məden sonayesinin, eləcə də metallurgiyalının qeyri-neft sektorundakı mövqeyinin güclənməsinə səbəb olacaqını bildirib. O, demir filizi yatağında işlərin en müasir standartlar və qabaqcıl beynəlxalq texnologiyalar tətbiq edilmək qurulmasının vacibliyini qeyd

Paşinyanın rəhbərliyi altında Ermənistan tərəfindən törədilmiş təxribatlar zənciri danışqlar prosesinə zərbə vurub

Baş nazir Nikol Paşinyanın rəhbərliyi altında Ermənistan tərəfindən hom sözü, hom da oməldə törədilmiş toxibatlar zənciri (qeyri-məhdud siyahı olubo olunur) Ermənistan-Azərbaycan münəaqişinə nizama salınması üzrə danışqlar prosesine zərbə vurmuş və regiondakı gərginliyin ciddi şoklu artdığını göstərmişdir. Təcavükkar horbi hərəkətlər ilə müsəyiat olunan təhkidəci bəyanatlar, horbi və digər toxibatlar Ermənistanın Azərbaycana qarşı növbəti təcavüza hazırlaşdığını göstərir.

AZƏRTAC xəber verir ki, bu faktlar Xarici İşlər Nazirliyinin açıqlamasında yer almış.

Açıqlamada deyilir: "Beynəlxalq ittihadıyyətin mümkin bütün gözəltərini puça çıxarıraq Ermənistan rəhbərliyi həkimiyətə gediyi ilk gündən etibarən özünün səlfələrinin ilhaçı siyasetini tekrarlamadı, seçimini etmirdi. Ermənistan ittihadı ATƏT-in Minsk qrupunun rəhbərliyi ilə ilərden bepri aparılan danışqlar prosesinin Ermənistan silahlı qüvvələrinin Azerbaycanın işgal edilmiş ərazilərindən məhrəkli şəkildə çıxarılmasını nəzərdə tutan məntiq və anlayışından imtina etdiyi bayan etmiş və beleliklə, danışqlara zərbə vurmaşdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 19-da verdiyi müsahibəsində bildirildiyi kimi, Ermənistanın "cəfəng bayanatları və toxibat xarakterli addımları danışqları menasız edir".

Əksinə, Paşinyanın rəhbərliyi altında Ermənistan "yeni ərazilər üçün yeni mührəbi" konsepsiyasını nəzərdə tutan və bu ölkənin danışqlar prosesində strateji məqsədini mühərribənin nəticələrini qoruyaş saxlamaq kimi müyyən edən horbi doktrinə və milli təhlükəsizlik strategiyası qəbul etmişdir. Yaxın Şərqi bölgəsindən etniki ermənilərin işgal edilmiş ərazilərlə qanunsuz köçürülməsi daxil olmaqla, Azərbaycanın işgal edilmiş ərazilərləndə intensivləşən və genişləndən qanunsuz fealiyyətləri ilə birlikdə Ermənistanın hazırlı horbi rəhbərliyi birmənli şəkildə səbüt edir ki, bu ölkə ilhaçı siyaset yürüdür və ATƏT-in Minsk qrupunun himayəsi altında danışqlardan bu məqsədə sui-istifadə edir.

Ermənistanın təcavüzkar davranışının iyul ayının 12-16-da Azərbaycan-Ermənistan dövlət səhərinin Tovuz rayonu istiqamətində məqsədönlü təcavüz aktı ilə kulminasiyənə nöqtəsi -nə çatmışdır. Bu silahlı təsadüfi bir horbi incident olmayıb, Ermənistanın Azərbaycan Respublikasına qarşı qanunsuz güclətibinən növbəti açıq təzahüründür və Azərbaycanın yeni ərazilərinə zəbt etmek məqsədi güdmüşdür.

Bu "sınaq" hücumunda üyğursuluşa uğrayan, lakin, yene də növbəti təcavüz aktına hazırlıq gəren Ermənistan külli miqdarda silah və surət tədarük etmiş və öz qüvvələrinə temas xətti boyuncu cəmələşdirmişdir. Azərbaycanın vacib mülki infrastruktur və böyük yaşayış məntəqələrinə horbi zərba edir. Təhdidlərənən təhdidler Ermənistanın Azərbaycan ərazilərinin derinliyində intensivləşmiş horbi keşfiyyət və diversiya hərəkətləri ilə müşayiət olunur. Buna paralel olaraq, Ermənistan Azərbaycana qarşı horbi fealiyyət göstərmək üçün istifade ediləcək on mlnər mülki şəxsden ibarət horbi destələrinin yağındığı elan etmişdir.

Ermənistanın yeni horbi hückuma hazırlığı kontekstində Azərbaycan beynəlxalq ittihadımı, xüsusilə ATƏT-in Minsk qrupunun həmsədrələrinin Ermənistanı sağlamı düşüncəyə getirmeye və bu ölkəni yeni təcavüzdən çəkinmeye məcbur etməye çağırır.

Ermənistanın rəhbərliyi toxibat xarakterli bayanatlarını geri götürməli, sabitliyi pozan bütün fealiyyətlərinə dayandırmalı və münaqışının parametrləri BMT Tehlükəsizlik Şurasının dörd qətnaməsi və ATƏT-in qarar ve sənədləri ilə artıq müyyəyen edilmiş siyasi hellinə nail olmağa dair öhdəliklərinə vicedanla əməl etməlidir. Bu, baş verməyənədək Ermənistanın rəsmi rəsmlərinin gücləndirilməsi ilə bağlıdır.

Prezident İlham Əliyevin BMT-nin 75 illik yubileyinə həsr edilmiş yüksək seviyəli tədbirdə bildirildiyi kimi, sülhə nail olmaç üçün yalnız bir yol mövcuddur: Ermənistanın silahlı qüvvələrinin bütün işgal edilmiş ərazilərləndən çıxmazıdır. Azərbaycanın ərazi bütövülüyü heç vaxt kompromis predmeti olmamışdır və heç vaxt olmayaçaqdır.

Nikol Paşinyanın 8 may 2018-ci il tarixində Ermənistanın baş naziri seçilməsindən bugündəkə həyata keçirdiyi təxribatçı fealiyyəti

Tarix	Fealiyyət
8 may 2018-ci il	N



“Azercell” abunəçilərinə hədiyyə balans qazandırır

Ölkenin en çok seçilen mobil operatoru “Azercell Telekom” MMC daha bir ilke imza ataraq yerdə bazarə yeni “Paylaş-Qazan” programını getirir. Regionda bu xidməti ilk təqdim edən “Azercell”, “Kabinetin” tətbiqinə imkanlarını növbəti dəfə genişləndirir və abunəçilərinə hədiyyə balans qazanmaq üçün unikal imkan yaradır.

Bəsləkliklə, sentyabr ayının 18-dən etibarən mobil operatorun abunəçiləri “Kabinetin” tətbiqində “Paylaş” düyməsi vəsitesi ilə “Azercell”in rəqəmsal xidmətlərinə dostlarına tövsiyə edərək bonus balans əldə edirlər. Bunun üçün yeganə şərt isə dostlarının təklifində yaranaraq “Kabinetin”lə gelen bildiriş üzərində müvafiq sayda dostları ilə paylaşıb bonusun istənilən istiqamətə istifadə edə bilərlər.

bir yeni abunəlik üçün 1 AZN, “Kabinetin” tətbiqinə hər uğurlu tövsiyə üçün 0.10 AZN bonus balans qazanırlar.

Ənənəvi isə lider mobil operator bonusların sayını məhdudlaşdırır. Şirkətin həm Fakturalı, həm də Fakturasız xətt istifadəçiləri “Azercell” tətbiqlərinin gün ərzində məhdudiyyətsiz sayda dostları ilə paylaşıb bonusun istənilən istiqamətə istifadə edə bilərlər.

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

“Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti

açıq tenderə dəvət edir

Tender 1 LOT üzrə keçirilir:
GPON (Gigabit İmkanlı Passiv Optik Şəbəkə) texnologiyasının tətbiqi ilə menzillərin telefonlaşdırılması, LTE (Simsiz Telefon Rabitəsi) tətbiqi ilə baza stansiyalarının qurşdırılması və şəbəkənin genişləndirilməsi məqsədi ilə iş və xidmətlərin satın alınması.

Tender istirakçılara təklif edilir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tender təkliflərinə imzalanmış və möhürülmüş ikiqat zərflərdə yazılı təqdim etsinlər. İddiəçilər öz tender təkliflərində bütün vergi və rüsumları nəzərə almırlırlar.

Müqaviləni yerinə yetirmek üçün tender istirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdır.

Tenderde istirak etmək isteyenlər 2000 (iki min) manat (ƏDV daxil) istirak haqqını sıfırışının aşağıdakı hesabına köçürdündən sonra “Bakı Telefon Rabitəsi” MMC-nin Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi, 48 ünvanında yerləşen inzibati binasında tender əsas şartları toplusunu ala bilərlər.

VÖEN: 990004741
Hesab: AZ14AZPO91015461200420100157
Bankın adı: “Azərpoçt” MMC PF 1
Kodu: 691011
Bankın VÖENi: 9900037711
M/h: AZ76NABZ0135010000000094944
S.W.I.F.T: AZPOAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Tender əsas şartları toplusu Azərbaycan dilində tətib edilmişdir.

Tenderde istirak etmək isteyenlər 19 oktyabr 2020-ci il saat 17:00-dək aşağıdakı sənədləri “Bakı Telefon Rabitəsi” MMC-nin Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi, 48 ünvanında yerləşen inzibati binasında keçiriləcəkdir.

Tenderdə əlaqədar daha etraflı məlumat almaq üçün istirakçılar elaqələndiricilər (tender təklifi və təminatı 1faiq bank zəmanetini istisna olmaqla). Göstərilən vaxtdan gec təqdim edilən sənədlər qəbul edilməyəcək.

Tender komissiyası

BİLDİRİS

“Bakı Toxucu” QSC-nin 2019-cu il üzrə maliyyə hesablarını Azərbaycan Respublikası Auditor Palatasının 26 dekabr 2016-ci il tarixli SA/065 sayılı icazo qeydiyyatı ilə fəaliyyət göstərən sorbest Auditor Vəli Oruc oğlu Bayramov aparmışdır.

Müştəqil auditor 28 iyul 2020-ci il tarixdə cəmiyyətin fəaliyyəti haqqında müsbət auditor röyi tətib etmişdir.

Ünvan: Bakı şəhəri, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 47

Telefon: 012-458-14-21

İdara Heyəti

BİLDİRİS

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 19.05.2020-ci il tarixdə “BTR” MMC-nin xidməti etəkzəndə EATS-lərde enerji dayanıqlığını təmin etmək üçün dizel generatorların satın alınması üzrə keçirilmiş açıq tenderin qalibi “AKTİF ELEKTRİK” MMC müəyyən edilmişdir.

“Bakı Telefon Rabitəsi” MMC və “AKTİF ELEKTRİK” MMC arasında 22.09.2020-ci il tarixli satınalma müqaviləsi imzalanmışdır.

Tender komissiyası

Ermənistanın növbəti informasiya təxribatı

Əvvəl 1-ci səh.

Bununla yanaşı, Ermənistanın Suriya və Livandə terrorçuları Qarabağda yerləşdirməsi barədə məlumatlar yayılıb. Bu məlumatlardan bəlli olur ki, Türkiyinə Azerbaycana herbi desteyinə cavab olaraq ermənilər PPK qruplaşması ilə işbirliyinə başlayıblar. Misirin “Cairo.24” informasiya portalı Ermənistanın terror teşkilatları ilə əməkdaşlığından bahs edən “Uğursuz hökumətlər terrorçu ənşürlərdən istifadə edirlər” sərihəveli geniş məqale yayıb. Məqaledə bildirilir ki, artıq Ermənistan əsas bazası Livanda yerləşin, həmçinin Suriya və İraqdakı PPK və YPG terrorçularının sefərər ediləsinə başlayıb. İşgalçi dövlət onlardan

Azərbaycana qarşı istifadə etməyi planlaşdırır.

Ozbəkistanın “tnews.uz” portalı da Dağlıq Qarabağda PKK terror teşkilatının xüsusi destələrinin getirilməsi ilə bağlı material verib. Yazida bildirilir ki, Ermanın hökumətinin teşəbbüsü ilə Livan ermənilərinin Dağlıq Qarabağda yerləşdirilməsi məsələsindən sonra indi de PKK terrorçuları Dağlıq Qarabağa getirilir.

Bütün burlar Ermənistanın yeni mühərbi hazırlıqlarından xəber verir. Bununla yanaşı, düşmən diqqəti bu məsələdən yarınmaraq üçün guya Suriyadan terrorçuların Ermenistan'a qarşı döyüşmək üçün Azerbaycana getirildiklərini iddia edir. Lakin xarici mediada və sosial şəbəkələrde guya Suriyadan Azerbaycana döyüşçülərin getirilməsi

bərədə yayılmış məlumatlar novbəti dəfə təkəbilən. Belə ki, türkiyeli jurnalist Levent Kemal bunuluna bağlı xəber paylaşıb. Şəxsi “Twitter” hesabından açıqlama yapan jurnalist qeyd edib ki, Azərbaycana calb olunacağı iddia olunan “Həmzə” diviziyasının komandırı ilə dənisi: “Həmzə” diviziyasının komandırı Seyf Əbübəkər ilə dənisdim. O, briqadasının döyüşçülərinin Azərbaycana getirilməsi ilə bağlı məlumatları təkib etdi. Türk ordusuna xəzin mənbələr de bunu inkar edirlər”.

Ermənistan isə işqal olunmuş Dağlıq Qarabağda PKK yaqutlarının getirilməsini təkzib etməyib. Təbii ki, bu cür əməllər ilə növbədə Ermənistanın herbi baxımdan Azərbaycan qarşısında zəifləyinən göstəricisidir. İkinçi, bu gün mühərbi mey-

danında döyüşlərin taleyi

məhs

edir.

Necə ki,

Azərbaycan

2016-ci ilin aprelində döyüše gələn erməni mühərbi vəteranlarının məhv etmişdi. Üçüncüsü isə, Azərbaycancan egsarı mühərbi vətərindən xidmət etdiyindən kifayət qədər hazırlıqlıdır. Ənənəvi isə odur ki, əli silah tutan hər bir azərbaycanlı yüksək vətənpərvər hissəsinə və döyüşə zmənə malikdir. Ona görə hənsəsə terror teşkilatının yaradılınan Azərbaycan egsarı ilə döyüdü məhv etmək məqsəmdir. Başqa bir mühüm məsələ ondan ibarətdir ki, belə bir teşkilatın yaradılınan Ermənistan üçün canından keçəcəyi mümkün deyil.

Elçin CƏFƏROV,
“Azərbaycan”

“Azərsu” ASC daxili vəsaiti hesabına 2 ədəd işlənmis tırtılı buldozerlərin satın alınması məqsədilə kotirovka sorğusu elan edir

Kotirovka sorğusunda istirak etmek üçün qıymət təklifi (nəqliyyat, siyorta, gəmərək rüsumları və digər xərclər nəzərə alınmadı) digər surət sənədlər 01 oktyabr 2020-ci il saat 15:00-dək agentliyin Bakı şəhəri, Yasamal rayonu, İsmayıllı Qutqaşlı, 86 ünvanında yerləşən ofisine təqdim olunmalıdır. Zərflər 01 oktyabr 2020-ci il saat 17:00-da həmin ünvanın açılaqdır.

Marqlanınlar müvafiq məlumatları DOST Agentliyin AZ1073, Bakı şəhəri, Yasamal rayonu, İsmayıllı Qutqaşlı, 86 ünvanında yerləşən ofisindən yazılı müraciət etmək elədə bilərlər. Telefon: 012 525-50-27, dost_info@sosial.gov.az

Tender komissiyası

«AZƏRBAYCAN» qəzetinin reklam xidməti

ALLAH RƏHMƏT ELƏSİN!

Məmməd Musayev ailesi ilə birlikdə Aslan Süleymanova qardaşı

ƏLİ SÜLEYMANOVUN

vəfatından keçərəndən bildirir və dərin hüznlə başsağlığı verir.

Rəsmi sonad və çıxışlarda söylənilənlərə bərabər, dorc üçün gəndərlən digər yaxınlardakı fikirlər də Azərbaycan dövlətinin mənəfəyinə uyğun gölməlidir

Əlyazmalara cavab verilmər və onlar geri qaytarılur

Gündəlik qəzet

Tiraj 7644
Sifariş 2226
Qiyməti 40 qəpik

OXUCULARIN NƏZƏRİNƏ!

“AZƏRBAYCAN”

qəzetinə abunə yazılışı
kampaniyası davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır. Eyni zamanda aşağıda göstərilən mətbuat yayımı qurumlarına müraciət edə bilərsiniz:

“Azərbəycan” ASC (012) 440-46-94, (070) 244-17-34

“Azərpoçt” ASC (012) 598-49-55, (051) 225-02-13

“Qaya” firması (012) 564-63-45, (050) 214-04-05

“Kaspi” MMC (012) 432-39-55, (012) 510-82-24

“Region Press” MMC (055) 316-79-01, (050) 316-79-01

“Səma-M” MMC (012) 594-09-59

“Ziya” LTD (012) 497-76-96, (050) 306-77-22

“Pressinform” MMC (012) 598-49-52, (070) 340-01-00

“City press” MMC (055) 819-09-26

3 aylıq

31,20 (otuz bir manat iysimi qəpik) manat

1 aylıq

10,40 (on manat qırx qəpik) manat

Hörmətli oxucular!

Abunə ilə bağlı hər hansı bir problemlə üzləşsəniz, redaksiyaya (012) 539-59-33 nömrəli telefona zəng vura bilərsiniz.

ABUNƏ YAZILMAĞA TƏLƏSİN!

Azərbaycan dəniz nəqliyyatı sahəsində öhdəlikləri uğurla icra edən birinci dövlət olub



Beynəlxalq Dəniz Təşkilatı (IMO) tərəfindən 174 üz dövlətə həyata keçirilən audit yoxlamaların noticələri tohhlil edilərək Azərbaycan hökumətinə rəsmi məktub ünvanlıban.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Nəqliyyat Agentliyindən bildirilib ki, Beynəlxalq Dəniz Təşkilatının resmi saytında öz ekinci təpə təhlilin noticələrinə görə, Avropanın xəqabəcək dövlətlərinin bələ geridə qoyan Azərbaycan dəniz nəqliyyatı sahəsindən göstərilen öhdəliklərin uğurla icrasını təmin edən birinci ölkə olub.

Məktubda göstərilir ki, Beynəlxalq Dəniz Təşkilatının üzvən 174 dövlətə həyata keçirilən audit yoxlamalar Azərbaycanda da reallaşdırılır. Xüsus olaraq vərəgülər ki, yoxlama zamanı Avropa dövlətlərinin geridə qoysaq on şəhərdən dəniz nəqliyyatı sahəsindən qoşuldugu beynəlxalq konvensiyaların icrası istiqamətində dikkətləriylə uğurlara imza atılır.

Sənəddə vərəgülər ki, Beynəlxalq Dəniz Təşkilatının üzvən 174 dövlət